

Onun azad Azərbaycan adlı böyük bir arzusu vardı

Yalnız əlamətdar günlərdə Şəhidlər xiyabanına gələndə deyil, Badamdar istiqamətində yolum düşəndə Sədaqətin qəbrini ziyanı özümə borc bilirəm. Və həmişə - yayın bürküsündə, qışın şaxtasında bu müqəddəs məzar üzərində bir ədəd qərənfil görürəm. Sanki gəncliyinin, subaylığının, nakamlığının simvoludur... İkinci qərənfil isə mən qoyuram, çiçəklər qoşalaşır - arzularımızın, dualarımızın rəmzinə çevirilir.

O, paytaxtın bu ali məkanında kıl son məskənini özü vəsiyyət etmişdi. Ağır döyüşlərin birində yarananı Bakıda hospitalda müalicə alarkən görünüşünə gələn bacısı və əmisi qızına belə demişdir: "Vətən uğrunda şəhidlik məqamına yüksəlmək və Şəhidlər xiyabanında uyumaq ən böyük xoşbəxtlikdir. Döyüşlərdə həlak olsam, məni də burada torpağa tapşırırsınız".

Sədaqət Rəcəbova 1971-ci il yanvarın 27-də Zaqatala rayonunun Sabunçu kəndində dünyaya göz açmışdı. Valideynləri Abakər ata da, Səfiyyə ana da halal əmək-lə dolanan, zəhmətkeş, əliqabarlı insanlardı. Ailədə 5 övlad - 4 bacı, bir qardaş idilər. Sonbeşik olan Sədaqət "Elsevər" imzası ilə məqalə və şeirlər yazırdı. Elə bizim tanışlığımız da "Zaqatala" qəzeti-nin redaksiyasında olmuşdu. Mən BDU-nun Jurnalistika fakültəsin-də təhsil aldığım illər rayona gələndə, o isə əsrarəngiz dağ kəndindən yolunu redaksiyaya salan-dı görüşərdik.

SSRİ-nin çöküsü ilə regionda vəziyyət xeyli mürekkebləşir, ümidsizlik, həyəcan, qarşıqlıq yaranırdı. Azərbaycanda da proseslər get-gedə nəzarətdən çıxır, ictimai-siyasi durum ağırlaşır, hakimiyyət kürsülərinə canatmalar zəminində hərc-mərclik, özbaşınlıqlar hökm sürdü. Fürsətdən yararlanan xain ermənilər Azərbaycana qarşı çıxdan planlaşdırıb üstüörtülü şəkildə apardıqları ərazi iddialarını açıq müstəviyə keçirmişlər. O zamanlar yenice döv-

lət müstəqilliyi qazanmış ölkənin hələ nizami ordusu yaranmadığın-dan könüllülər silaha sarılıb müdafiəyə qalxdılar. Məhz belə bir zərurət, mənəvi borc qarşısında cəsur, vətənpərvər qızımız da sa-kit dayana, kənardan seyrçi ol-a bilməzdi.

Sədaqət məktəbi əla qiymətlərlə oxumuşdu, yaradıcı gənc idi. Qələminin nəzm və nəşr məhsulları, məqalələri, müraciətləri, məktubları gələcəyin istedadından xəbər verirdi. Özü də jurnalist olmaq istəyirdi. Lakin torpaqları-mızda gedən amansız müharibə ona bu haqda düşünüb-dəşinməga imkan vermədi. Vətənin dar güñündə bu arzusunu ürəyində dəfn edərək Qarabağ savaşına qatıldı.

1992-ci ilin martında Goranboy bölgəsinə gəldi. İlk günlərdən cəldliyi, qorxmazlığı, silahla davranışı, düşmənə nifrəti ilə dö-yüş yoldaşlarının hörmətini qazandı, əsgər və zabitlərin qız qar-daşı oldu. Hərbi texnikaya xüsusi həvəsi tezliklə müxtəlif silahlar-dan mükəmməl istifadə, hətta tan-ki sərbəst idarə etməsi ilə nəticələndi. Sonralar könüllülərdən ibarət Zaqatala batalyonunun tərkibində Ağdam, Ağdərə, Füzuli cəbhələrindən keçdi, həmişə ən qaynar nöqtələrə yürüdü, döyüşlərde şücaətlər göstərdi.

Müharibə bölgəsinə yardım aparmaq və səngərlərdən reportajlar hazırlamaq məqsədilə Qarabağa mütəmadi ezamiiyyətlərə gedən, uzun illər region mətbuatında müxbir, məsul katib, redak-



tor işləmiş ixtiyar yaşılı jurnalist Zenfira Nəsibova bir məqamı daim xatırlayı: "Biz Ağdama çatanda əsgərlər döyüşdən yenice qayıtmışdılar. Hamısı gəlib əl sıxıb görüşürdü. Birdən ovcumdakı əlin kişi xeyləgina məxsus olma-yacaq qədər yumşağılığını hiss edib diqqətimi topladım. Qarşımızdakı şəxs gülə-gülə papağını çı-xaranda saçları çıynına töküldü: "Müəllimə, düz tapmısınız, mən xanımam, 70 qardaşın bacısıyam", - dedi. İnanın, elə sevin-dim, qürurlandımkim..."

Ailəsi isə kənddə rahatlıq tapa-bilmirdi. Odur ki, böyük övladları Əminəni cəbhəyə - bacısının görüsünə göndərilər ki, bəlkə onu fikrindən daşındırar. Əminə isə cəmi bir neçə ay əvvəl ayrıldığı bacısını tanımaqdə çətinlik çəkdi - Sədaqət bu müddətdə yenidən yoğrulmuş, mətinləşmiş, ad-san qazanmış, qəhrəman kimi hamı-nın isteklisine çevrilmişdi. Evə nə vaxt dönəcəyi barədə suala isə cavab belə oldu: "Nə vaxt vətən tor-paqları azadlığa qovuşar, onda da üzüağ evə qayıdacağam!"

Lakin 1993-cü il avqustun 8-dəki qanlı savaş Füzulidə ağır yaralanaraq müalicədən sonra yenidən erməni qudlurları ilə qarşı-qarşıya dayanan Sədaqətin son döyüşü oldu. O, vəsiyyətinə uyğun Bakıda Şəhidlər xiyabanında torpağa tapşırıldı. Vətəni azad görmək arzusu isə 27 ildən sonra reallaşdı.

Qurban MƏMMƏDOV